

İşiqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

HƏYATIM VƏ İŞİM

HENRİ FORD

İngilis dilindən tərcümə edənlər:

Rafiz Hacıoğlu
Namiq Bağırlı



Buraxılışa məsul:	Nurman TARİQ
Tərcümə edənlər:	Rafiz HACIOĞLU Namiq BAĞIRLI
İxtisas redaktoru:	Məhəmməd TALIBLİ
Redaktor:	Amin SÜKUT
Korrektor:	Turac ELDARQIZI
Yekun oxunuş:	Zülfü XƏLİLOV
Bədii və texniki tərtibat:	İsmayıllı SÜLEYMANLI
Üz qabığının dizaynı:	Azər ƏSGƏRZADƏ

Henry Ford
MY LIFE AND WORK

Henri Ford
HƏYATIM VƏ İŞİM

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2019, 472 səh.

© “Doubleday” nəşriyyatı / 1922

© Parlaq İmzalar MMC / 2019

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 76
 Fərdi inkişaf | 3

ISBN 978-9952-5252-6-3

 9 789952 525281

Mündəricat

Giriş

İdeya nədir? _____ 7

I Bölüm

Biznesin başlanğıcı _____ 41

II Bölüm

Biznes barədə nə öyrəndim _____ 61

III Bölüm

Real biznesə başlamaq _____ 87

IV Bölüm

İstehsalatın və xidmətin sırrı _____ 115

V Bölüm

İstehsala girmək _____ 137

VI Bölüm

Dəzgahlar və insanlar _____ 159

VII Bölüm

Dəzgah qorxusu _____ 181

VIII Bölüm

Maaşlar _____ 205

IX Bölüm	
Nəyə görə həmişə yaxşı biznes olmur? _____	231
X Bölüm	
Məhsulun ucuz başa gəlməsi üçün nə etmək olar? _____	249
XI Bölüm	
Pullar və məhsullar _____	273
XII Bölüm	
Pul – ağılıq etmək, yoxsa xidmətçi olmaq? ____	295
XIII Bölüm	
Niyo kasib olurlar? _____	319
XIV Bölüm	
Traktor və mexanikləşdirilmiş kənd təsərrüfatı _____	337
XV Bölüm	
Nəyə görə xeyriyyəçilik? _____	355
XVI Bölüm	
Dəmiryolu _____	377
XVII Bölüm	
Ümumi məsələlər _____	395
XVIII Bölüm	
Demokratiya və sənaye _____	425
XIX Bölüm	
Nəyə ümid edə bilərik? _____	447

Giriş

İdeya Nədir?





Ölkəmizin inkişaf mərhələsinə yenicə qədəm qoymuşuq. Lakin yüksək inkişafdan nə qədər danişsaq da, bu günə qədər hələ də bu prosesin dərinliklərinə nüfuz edə bilməmişik. İnkişaf kifayət qədər mükəmməl olmuşdur, ancaq yenə də yerinə yetirdiklərimizi görülməli olan işlərlə müqayisə etdiqdə, keçmiş nailiyyətlərimiz bir heçə çevrilir. Ölkənin bütün istehsal müəssisələrindən daha çox torpağın becərilməsinə güc və vəsait sərf edildiyini nəzərə alsaq, bizi irəlidə nə qədər mühüm işlərin gözlədiyini təsəvvür etməyi bacarmalıyiq. Dünya-nın bir çox ölkələrinin etiraz dalğasında çalxalandığı və hər yerdə xaosun hökm sürdüyü bir vaxtda həyata keçirilmiş işlərin təməli üzərində müvafiq fəaliyyət proqramlarının təklifi üçün çox əla bir zamandır.

Artan güc, mexanika və sənaye haqqında danışarkən gözlərimiz önündə nəhəng zavodların ağacları, gülləri, quşları və yamyaşıl çölləri məhv etdiyi metallaşmış, soyuq bir dünya canlanır. Və o gün biz metal maşınlardan, insan əməyini əvəz edən işlək maşınlardan ibarət bir

Həyatım və işim

dünyaya sahib olacaqıq. Mən bütün bunlarla heç də razı deyiləm. Mənə elə gəlir ki, biz maşınlar və onların istifadəsilə daha ətraflı tanış olmayıncı, texnikanın həyatımızın mühüm bir hissəsi olduğunu dərindən anlama-yınca ağaclardan, quşlardan, güllərdən, yaşıl çöllərdən həzz almağa da vaxt tapa bilməyəcəyik.

Məncə, biz "yaşamaq"la "yaşayış vasitələrini əldə etmək" arasında müəyyən ziddiyətlər olduğunu düşünməklə həyatımızı gözəlləşdirə biləcək bir çox şeyləri yox etmək yolunda həddindən ziyanə çox işlər görmüşük. Vaxtimizi, enerjimizi boş yerə o qədər sərf etmişik ki, demək olar, həyatdan zövq ala bilməmişik.

Güc, texnika, pul, mal-əmtəə bizə azad yaşamağa imkan verdiyi vaxt yararlı olur. Amma hər halda, onlar yaxşı vasitələrdir. Məsələn, adımı daşıyan maşınlara sadəcə bir maşın kimi baxmırıam. Əgər elə olsayıdı, mən başqa işlə məşğul olardım. Mən onları işlənib-hazırlanmış biznes nəzəriyyəsinin əyani sübutu kimi qəbul edirəm. O nəzəriyyənin ki, dünyani yaşamaq üçün gözəl bir yerə çevirməyə yönəlib. "Ford Motor" şirkətinin olduqca qeyri-adi ticari uğurlar qazanması faktı məhz ona görə əhəmiyyətlidir ki, istinad etdiyimiz nəzəriyyə bu gün əldə etdiyimiz uğurların əsas ideyası kimi çıxış edir və bunu hamının asanlıqla başa düşəcəyi bir tərzdə edir. Elə bu həqiqətə əsaslanaraq mən bu gün hakim olan sistemin, sənayenin, pulun köləsi olmadan və cəmiyyətin dedikləri ilə oturub-durmadan onlar haqqında tənqidli fikirlər irəli sürə bilərəm. Bütövlükdə hər şeyin təşkilatlığı (dinamik olduğu) bir vaxtda mən egoist-cəsinə yalnız özümü düşünsəydim, heç bir dəyişikliyə

nail ola bilməyəcəyimi açıq söyləyərdim. Yox, əgər mən sadəcə pul əldə etmək istəsəydim, deyərdim ki, mövcud sistem çox yaxşıdır: sistem mənə çoxlu miqdarda pul verir. Ancaq mən xidmət barədə düşünürəm. Hal-hazırkı sistem yüksək səviyyəli xidmətin olmasına heç bir şərait yaratmır, çünki bu sistem hər cür israfçılığa yol verir, bir çox insanları göstərdikləri xidmət müqabilində alacaqları gəlirdən məhrum edir. Bu sistem ölkəni sonu olmayan bir uçuruma yuvarlayır. Çünki bu işlər yaxşı planlaşdırılmayıb və nizamlı deyil.

Hazırda "YENİ İDEYALARI GÜLÜŞ HƏDƏFİNƏ ÇEVİR-MƏK" kimi trendləşməyə qarşı əks mövqedə deyiləm. Lakin, məncə, daim yeni ideyalar istehsal etmək yerinə, onlardan birinə şübhə ilə yanaşın, daha sonra onu əsas-landıraraq üzərində işləmək lazımdır. Skeptisizm – əgər bununla biz tədbirli olmayı nəzərdə tuturuqsa, – bu, sivilizasiyanın tarazlıq çarxıdır. Bu gün dünyadakı problemlərin əksəriyyəti, sizcə, nədən yaranır? İnsanlar yeni ideyaların faydalı olub-olmadıqlarını diqqətlə yoxlamadan onları həyata keçirməyə çalışırlar. İdeyanın köhnə olması onun faydasız olmasına və ya ideyanın yeni olması onun faydasız olmasına heç bir əsas vermir. Əgər köhnə ideya bu gün də işləyirsə, bu onun səmərəliliyinin real və tutarlı sübutudur. Ideyalar bir yenilik kimi özü-özlüyündə həddindən artıq dəyərlidir, ancaq onlar hələ ki, sadəcə ideyadır. Demək olar ki, hər kəs ideya irəli sürə bilər. Lakin əsas məsələ onu praktikada göstərməkdir.

Hal-hazırda məni ən çox praktikadan keçirdiyimiz ideyaların daha geniş sahələrə tətbiqi maraqlandırır. Bu

Həyatım və işim

ideyalar yalnız avtomobil, yaxud da traktorlar sənayesi ilə məhdudlaşmayıb, onlar təbiətin ümumi qanuna uyğunluğunun tərkib hissəsinə daxildir. Mən tam əminəm ki, bu qanuna uyğunluq təbiidir və qətiyyətlə göstərmək istəyirəm ki, bu, yeni ideya deyil, təbii qanundur.

Təbii olan nədir? İsləməkdir. Eləcə də tərəqqinin, fəravənlığın sadəcə və sadəcə vicdanla əldə edildiyini anlamaqdır. İnsan xəstəliklərinin əksəriyyəti məhz təbii gedişata uyğun davranışmamaqdan yaranır. Mən təbiətin bu prinsipini tam şəkildə qəbul etməkdən üstün ola biləcək heç nə təklif etmirəm. Bəli, biz İsləməliyik. Mən bunu bizə verilmiş bir imtiyaz kimi dəyərləndirirəm. Gördüyüümüz işlərin hamısı "işlərimizi analitik və tədbirlə surətdə görməliyik, onları nə qədər yaxşı icra etsək, nəticəsi də bir o qədər gözəl olar" fikirlərinin üstündə inadkarlıqla dayanmaqla üzə çıxır. Mənim anladığım budur ki, sadəcə hər şey sağlam düşüncəyə əsaslanmalıdır.

Mən reformist deyiləm. Məncə, yaşadığımız bu dünyada reform işlərinə həddən çox cəhdər edilib və biz reformistlərə lazım olduğundan artıq diqqət ayırmışıq. İki tip reformist var. İkisi də çürükçüdür. Özünü reformist adlandıran adam hər şeyi məhv etməyə çalışır. O elə bir insandır ki, yaxalıq düyməsi ilgək yeriylə uyğun gəlmədiyi üçün bütün köynəyi cırar. İlgəyi böyütmək ağılının ucundan belə keçməz. Bu cür reformist heç vaxt, heç bir şəraitdə nə etdiyini anlamır. Təcrübə və reform bir yerdə ola bilməz. Reformist hər hansı bir fakt qarşısında öz niyyətini istədiyi kimi gerçəkləşdirə bilmir. O bütün faktları bir kənara atır.

1914-cü ildən sonra bir çox insanlar düşünmək üçün yeni zəmin əldə etdilər. Bəziləri hətta birinci dəfə idι ki, düşünürdü. Onlar gözlərini açıb bu dünyada olduqlarının fərqiñə vardılar. Sonra analitik düşüncə ilə dünyaya tənqididə nəzərlə yanaşdırılar. Və bununla da dünyanın nöqsanlarla dolu bir yer olduğunu anladılar. Mövcud ictimai sistemin tənqidinin (bunu hər kəs edə bilər) təsir qüvvəsindən yaranan başgicəllənməsi bəzilərinin düşünnülməmiş addımlar atmasına səbəb olur. İlk növbədə, tənqidçi nə qədər cavandırsa, onun mühakimə qabiliyyəti də o qədər səbatsızdır. O, köhnə qaydaları silib yenisinə başlamağa çox həvəslidir. Belələri faktiki olaraq, Rusiyada yeni bir dünya yaratmağa başlayıblar. Bu, "yeni dünya" qurucularının işinin ən yaxşı tədqiq oluna biləcəyi bir yerdır. Ruslardan öyrəndiklərimizdən belə qənaətə gəlirik ki, dağidıcı fəaliyyəti müəyyənləşdirən çoxluqlar deyil, azlıqlardır. Həmçinin onu da öyrənirik ki, insanlar təbii qanunlara zidd olaraq öz ictimai qanunlarını irəli sürdükçə, təbiət Çar hökumətindən də amansız bir şəkildə bu qanunları qadağa edir. Təbiət bütün Sovet Sosialist Respublikasına qadağa qoyur. Çünkü bu qanunlar təbiəti inkar etmək məqsədi daşıyırırdı. Bu hər şeydən önce insanları əməyinin bəhrəsini görmək hüququndan məhrum edirdi. Bəzi adamlar deyir ki, "ruslar indi işə çıxmali olacaqlar". Lakin bu, real vəziyyətə adekvat deyil. Həqiqət işə ondan ibarətdir ki, biçarə ruslar onsuz da işləyir, amma gördüklləri işin onların özü üçün heç bir faydası yoxdur. Bu heç də azad iş deyil. Birləşmiş Ştatlarda bir işçi gündə səkkiz saat işləyir, Rusiyada işə bu, 12-14 saat arasında dəyişir. Birləşmiş Ştatlarda

Həyatım və işim

Əgər işçi birgünlük, ya da birhəftəlik məzuniyyətə çıxməq istəyirsə, bunu asanlıqla edə bilər, burada ona heç nə mane olmur. Sovet sisteminin təzyiqi altında olan Rusiyada işçi istəsə də, istəməsə də işləməlidir. Vətəndaşın azadlığı həbsxana rejimindəki kimi – hər kəsə qarşı eyni münasibətin hökm sürdürü – monoton nizam-intizam pərdəsi altında boğulur. Bu, quldarlıqdır. Azadlıq – münasib iş vaxtı həcmində işləmək və bunun müqabilində də öz şəxsi həyatını təmin edəcək qədər əməkhaqqı almaq hüququdur. Bu sadəcə insan həyatının xüsusi, eyni zamanda kiçik detallarının qaydaya salınmasıdır. Bu və digər çoxsaylı azadlıqların məcmusu həqiqi Azadlıq anlayışını əmələ gətirir. Bu mənada Azadlığın kiçik təzahürləri gündəlik həyatımızda çətinliklərin öhdəsindən gəlməkdə bizə köməklik edir.

Təcrübə və bilik olmadan Rusiya inkişaf edə bilməzdidi. Öz fabrik və zavodlarını komitələr vasitəsilə idarə etməyə başlayan kimi müəssisələr dağıdıldı və bərbəd hala salındı. İstehsal prosesinin təşkilindən daha çox onun müzakirəsinə xeyli zaman sərf olundu. Təcrübəli və peşəkar mütəxəssislərin işdən kənarlaşdırılması minlərlə ton qiymətli materialın xarab olması ilə nəticələndi. Fanatiklər insanları acliq aksiyası keçirməyə təşviq edirdilər. Hal-hazırda Sovetlər ölkəsi bir vaxt çölə atdıqları mühəndisləri, inzibatçıları, ustaları, briqadirləri, idarə başçılarını indi axtarmağa başlayıb. Geri qayıdacaqları təqdirdə bəzi adamlara yüksək məbləğdə pul təklif edirlər. Bolşevik hökuməti dünənə kimi amansız münasibət göstərdiyi zəka sahiblərini və təcrübəli mütəxəssisləri yalvararaq geri qaytarmağa çalışır. Rusiyada apa-

rılan bütün bu cür "islahatlar" istehsalı əngəlləməyə xidmət edirdi.

Bu ölkədə öz əllərilə qurub-yaradan insanlarla yanaşı, onların planlarına mane olacaq və kölgə salacaq məkrli bir ünsürlər də vardır. Zəkali, təcrübəli və səriştəli insanları Rusiyadan kənarlaşdırılmış həmin bu mənfur qüvvə var gücү ilə ölkəyə zərbə vurmaqla məşğuldur. Bizə yad düşüncəli, bədxah, dağıdıcı, insan xoşbəxtliyinin düşməni olan qüvvələrin ölkəmizdə insanların birliyini pozmasının qarşısı alınmalıdır. Onların mənfur niyyətlərinə hədəf olmamalıyıq. Amerikanın azadlığı və gücü birliyimizdədir. Əslində, dağıdıcılığa meyilli "reformist"lərin olduğunu da unutmamalıyıq. Bu, radikal reformistlərə daha çox oxşayır. Radikal olan insanın təcrübəsi olmur və bunu əldə etmək də istəmir. İslahatçıların başqa bir sinfinin zəngin təcrübəsi olsa da, bunun ona heç bir faydası dəymir. Mən burada irticaçı qüvvələri – bolşeviklərlə eyni sınıf mənsub olduğunu anlayınca tə-əccüblənəcəyiniz irticaçı qüvvələri nəzərdə tuturam. Bu insanlar köhnə sistemə qayitmaq istəyirlər. Ona görə yox ki, bu sistem yaxşı olub, sadəcə bu sistemi daha yaxşı başa düşürlər və özlərini orada rahat hiss edirlər.

Bəzi adamlar ideal dünyani yaratmaq üçün bütün dünyani daşıtmak istəyir. Digərləri isə "hər şey yaxşıdır" deyərək heç bir yeniliyə can atmır, bununla da dünyanın yerində saymasına və tədricən çürüyüb məhv olmasına şərait yaradırlar. Yanlış olan hər iki yanaşma tərzi eyni səbəbdən qaynaqlanır. Sadəcə insanlar ətrafda baş verənləri aydın görmək üçün gözlərini açmaq istəmirlər. Yaşadığımız bu dünyani yerlə-yeksan etmək, şübhəsiz

Hayatım və işim

ki, mümkündür, amma bunun əvəzində yenisini qurmaq mümkün süzdür. Dünyanı inkişafdan saxlamaq olar, amma onun çarxını geriyə fırladaraq məhv etmək mümkün deyil. Əgər hər şey alt-üst olsa, o zaman insanların gündə üç dəfə yemək yeyə biləcəyini düşünmək ağılsızlıqdır. Ya da fərz edək ki, hər şey olduğu kimi qalır, belə olduqda da altı faiz gəlir ödənilməsi mümkün süzdür. Problem ondadır ki, islahatçılar da, onlara qarşı çıxanlar da eyni şəkildə reallıqlardan uzaqdırlar, əsas vəzifənin nədən ibarət olduğunu görə bilmirlər.

Bir məsələdə də ehtiyatlı olmalıdır. Hal-hazırda nə varsa, hamısını mühafizəkarlıqla qoruyub saxlamağı sağlam düşüncə məntiqi kimi qəbul etməməliyik. Biz artıq hər cür təmtəraqlı atəşfəşanlıq, eləcə də inkişafi tərənnüm edən saysız-hesabsız qeyri-real xəritələr, "cədvallər dövrü"nü geridə qoymuşuq. Amma hələ də heç nəyə nail olmamışq. Bu, tərəqqiyə doğru inamlı yürüş deyil, mövcud olanlarla razılaşmaq idi. Təmtəraqlı sözlər deyilsə də, mənzil başına çatdığımızda artıq iş-işdən keçmişdi. Mühafizəkar qüvvələr tez-tez belə dövrlərdə baş verən sarsıntı və büdrəmələrdən çox faydalanmış, onlar "keçmiş günlərin" – əslində isə, köhnə, alçaldıcı pis günlərin – geri qayıdacağına söz vermişlər. Və gələcəklə bağlı qətiyyən təsəvvürleri olmadığı üçün onları bəzən "praktik insanlar" adlandırmışlar. Onların hakimiyyətə qayıdışı sağlam düşüncənin təntənəsi kimi qiymətləndirilmişdir.

Görüləcək əsas işlər kənd təsərrüfatı, sənaye istehsalı və nəqliyyat sahələrinin dirçəldilməsidir. Yuxarıda sadalanan sahələr olmadan ictimai həyatı təsəvvür etmək

mümkünsüzdür. Dünyanı saxlayan onlardır. Nələrisə qaldırmaq, nələrisə yaratmaq, nələrisə qazanmaq insanların tələbatı qədər sadədir, eləcə də hər şey kimi çox müasirdir. Bunlar fiziki həyatın vacib hissələridir. Bunların dayanması ictimai həyatın dayanması deməkdir. Doğrudan da, hazırkı sistemdə bu dünyyanın işləri öz məhvərindən çıxır, amma, bununla belə, təməl (baza) etibarlı olarsa, hər şeyin yaxşı olacağına ümid edə bilərik. Kiminsə təkbaşına sosial-iqtisadi həyatı kökündən dəyişəcəyini, ictimai prosesin gedişini müəyyənləşdirəcəyini düşünməsi çox böyük yanlışlıqdır. **Cəmiyyətin əsasını insan əməyi və nələrsə yetişdirmək, nələrsə yaratmaq və nələrisə daşumaq təşkil edir.** Onun iqtisadiyyatda yaratdığı dəyər kənd təsərrüfatı, istehsalat, nəqliyyat sferasında zamanın sınağından uğurla çıxarsa, istənilən iqtisadi və sosial dəyişikliyə tab gətirər. Əslində, biz öz işimizi yerinə yetirməklə dünyaya da xidməti-mizi göstəririk.

Görülməli çox iş var. Biznes dedikdə yalnız praktik iş başa düşülməlidir. Artıq istehsal olunmuş bir şey barədə düşünmək, ideya irəli sürmək – real iş deyil. Bu, müəyyən dərəcədə faydalı bir işdir. Ancaq bunun qarşısını qanunla almaq olmaz. Qanunların bu barədə çox az səlahiyyəti var. Qanun heç vaxt konstruktiv iş görmək iqtidarında olmayıb. Bu, quru qanunlardan başqa heç nə demək deyil. Ona görə də qanunun edə bilmədiyi bir şeyi həyata keçirmək üçün ştatların mərkəzi şəhərlərinə, yaxud da Vəsinqtona müraciət etmək sadəcə vaxt itkisidir. Yoxsulluğu aradan qaldırmaq, yaxud da xüsusi imtiyazları ləğv etmək üçün qanunlara arxalandıqca, biz

Həyatım və işim

yoxsulluğun daha da artdığını və xüsusi imtiyazların daha da böyüdüyünün şahidi oluruq. Artıq kifayət qədər Vaşinqtona müraciət etmişik və qanunverici orqanlarımızın yeni, daha səmərəli (əslində, heç bir işə yaramayan) qanunlar veriləcəyi haqda vədlərini çox eşitmışik. Yeri gəlmışkən, başqa ölkələrdə vəziyyət daha acına-caqlıdır.



Cəmiyyətin əsasını insan əməyi və nələrsə yetişdirmək, nələrsə yaratmaq və nələrisə daşımaq təşkil edir.

Vaşinqtonun göylərdə yerləşən bir məkan olduğunu və üzərindəki buludların arxasında hər şeyi görən və hər şeyə qadir ilahi bir qüvvənin olduğunu fikirləşərək bütün ölkəyə nəzər saldıqda, sən, əslində, ölkənin azad fikirlərdən məhrum, sabaha heç nə vəd etməyən bir yer olduğunu düşünürsən. Bizə kömək Vaşinqtondan deyil, elə özümüzdən gəlir. Nəticədə, hər birimizin verdiyi töhfə paylayıcı mərkəz kimi Vaşinqtona yönələrək orada cəmlənir və ölkənin ümumi rifahı naminə oradan da idarə olunur. Biz hökumətə kömək göstərə bilərik. Hökumət bizə kömək edə bilməz. "Biznesdə yuxarıların əli az olarsa və hökumət göstərişdən çox həqiqi işlə məşğul olarsa, hər şey qaydasınca və yaxşı olar" şüarı çox faydalı bir şüardır. Bu nə hökumət, nə də biznes üçündür, bu, vətəndaşların rifahı üçündür. Biznes heç də Bir-ləşmiş Ştatların yaradılmasının səbəbi deyil. İstiqlaliyyət Bəyannaməsi nə biznes subyektlərinin nizamnaməsi, nə

də ki, Birləşmiş Ştatların Konstitusiyasının kommersiyasına dair əsasnamədir. Birləşmiş Ştatlar – yəni onun torpağı, əhalisi, hökuməti və iqtisadiyyatı – insanların həyatına yüksək dəyər verilməsinə xidmət edən vasitələrdir. Bəli, hökumət xidmətçidir, lakin onu heç bir halda əlahiddə bir qüvvə saymaq olmaz. İnsanlar hökumətə kömək etməyə başladıqları an dövlət qanunlarla onların qarşısına süni maneələr çıxarır. Belə bir münasibət isə nə təbiiliyə, nə əxlaq qaydalarına, nə də ki, insanlığa sığır. Biznes və hökumət olmadan heç cürə yaşaya bilmərik. Biznes və hökumət xidmətçilər kimi çox gərəklidir, bizə hava-su kimi lazımdır. Bunlar təbii nizamı dəyişdirən faktorlar kimi bizim mövcudluğumuz üçün çox vacibdir.

Ölkənin firavanlığı bir fərd kimi birbaşa bizdən asılıdır. Bu, belə olmalıdır və təhlükəsizliyin ən yüksək səviyyədə təminatına bu yolla nail olmaq olar. Hökumətlər öz xalqlarına təmənnasız nəsə söz verə bilərlər, ancaq vədlərinin çoxuna əməl edə bilməzlər. Onlar boş-boşuna vədlər verərək Avropada etdikləri kimi valyuta bazarında müəyyən manipulyasiyalar edə bilərlər (bankırlar kimi başladıqları işdən fayda götürənədək prosesi davam etdirirlər). Lakin məhsul istehsal edib lazımı yerə çatdırmağın yeganə yolu yalnız və yalnız real işdir; bunu isə hər bir insan övladı qəlbinin dərinliklərində çox gözəl bilir.

Bizimki kimi iqtisadi həyatın fundamental proseslərini idarə etmək üçün ağıllı və yaradıcı insanların əlində çox az imkanı var. Bəzi adamlar elə bilirlər ki, pul olmadan heç bir uğur əldə etmək olmaz, ancaq bəziləri isə

Həyatım və işim

hiss edirlər ki, pul heç də əsas şərt deyil. Hər kəsə hər şeyi vəd edən və heç kəsdən heç nə tələb etməyən sadə nəzəriyyələr adı insanların instinktləri nəticəsində dərhal rədd edilir. Hətta insanlar bu nəzəriyyələrə qarşı hər hansı bir tutarlı səbəb tapmadıqda belə, yenə də onu inkar edirlər. Onlar bu nəzəriyyələrin yanlış olduğunu *anlayırlar*. Elə bu, kifayətdir. Həmişə düzgün fəaliyyət göstərməyən, gülünc vəziyyətdə olan və bir çox cəhətlərinə görə qüsurlu sayılan hazırkı quruluşun digərlərilə müqayisədə üstünlüyü ondadır ki, bütün bu çatışmazlıqlarına baxmayaraq, işləyir.

Şübhəsiz, bizim quruluş tədricən dəyişəcək və yenisi də müəyyən mənada işə yarayacaq. Ancaq o qədər inanmiram. Nə üçün? Ona görə ki, onun müstəqil ideyaları, azad bazar (sərbəst fəaliyyət) baxımından insanlara nə kimi imkanlar yaradacağından asılıdır. Bolşevizmin özünü doğrultmadığının və əhəmiyyətli bir iş görə bilməməsinin səbəbi heç də iqtisadi məsələ deyil. Bu heç də sənayenin şəxsi, yaxud da ictimai qruplar tərəfindən idarə olunmasından asılı bir şey deyil. Bu heç də işçilərin qazancını “əməkhaqqı”, yaxud da “mənfəət pa-yı” adlandırmadıqdan da asılı bir şey deyil. Bu heç də insanların qidalanma, geyim, mənzil ehtiyaclarını xüsusi rejimə əsasən ciddi nəzarət ilə tənzimləmək, ya da onların yeməsinə, geyinməsinə və istədikləri kimi yaşamasına icazə vermək məsəlesi də deyil. Bunlar sadəcə detallardır. Bolşevik liderlərin səriştəsizliyini onların bu cür işlərə həddindən çox əhəmiyyət verməyində görmək olar. Bolşevizm uğursuzluğa düşər oldu, çünki o həm təbiət, həm də əxlaq qanunlarından uzaq idi. Ancaq bi-

zim sistem isə hələ də ayaqdadır. Səhv deyirəm? Əlbəttə, səhv deyirəm, özü də çox böyük bir səhv. İçində olduğumuz bu sistemin qüsurları varmı? Əlbəttə, var. Özü də min bir səbəbi var. Məhz bu səbəblərə görə bu sistem dağılmalıdır. Ancaq dağılmır, çünki instinctiv olaraq müəyyən iqtisadi və mənəvi əslaslara söykənir.

Ölkə iqtisadiyyatının əsasını insan əməyi təşkil edir. *Əmək – Yer kürəsinin bütün məhsuldar fəsillərindən faydalanağa imkan verən insanı bir keyfiyyətdir. Xammalı məhsul halına gətirən məhz insan əməyidir. Bu, iqtisadiyyatın əsas qanunudur.* Hər birimiz yaratmadığımız və yarada bilmədiyimiz, ancaq Təbiət tərəfindən bizə bəxş olunan xammalla işləyirik.

Mənəvi əsas nədir? Bu, insanın əmək və öz əməyinin nəticəsinə sahiblik haqqıdır. Bu əsas müxtəlif cür izah olunur. Bunu bəzən "mülkiyyət hüququ" da adlandırırlar. Bəzən də bunu "oğurlamaq olmaz" ehkamı ilə pərdələyirlər. Yəni hər bir şəxs öz əmlakı üzərində sahiblik hüququna malikdir və onun oğurlanması cinayət əməli sayılır. Əgər bir adam çörək qazanırsa, onun bu çörəyə haqqı çatır. Əgər başqa birisi onu oğurlayırsa, bu adam çörək oğurlamaqdan qat-qat ağır günah iş görür. O, müqəddəs insan hüquqlarını tapdalamış olur. Əgər nəsə istehsal edə bilməsək, heç nəyə sahib olmayıcağıq. Ancaq bəziləri bunun əksinə düşünür: Əgər nəsə istehsal etsək, bunu yalnız kapitalistlər üçün etmiş oluruq. Daha səmərəli istehsal üsulları təklif etdiyinə görə yüksək səviyyəyə çatan kapitalistlər cəmiyyətin əsasını təşkil edirlər. Əslində, onların özlərinə məxsus heç nələri yoxdur. Onlar sadəcə əldə olan əmlakı başqalarının mə-

Həyatım və işim

nafeyi üçün idarə edirlər. Pul qazanmaqla məşğul olaraq bu səviyyəyə çatan kapitalistlər özləri də istəmədən bir müddət bədxah insanlar kimi görünə bilər. Həmin bu kapitalistlərin qazancı istehsala sərf edilərsə, onları qətiyyən bədxah adlandırmaq olmaz. Yox, əgər onların pulu gəlirlərin düzgün bölgündürülməsini əngəlləməyə xidmət edirsə – yəni istehsalçı ilə istehlakçı arasında maneələr yaradılmasına səbəb olursa, – o zaman onlar, həqiqətən də, məkrli, firildaq kapitalistlər adlandırılmalıdır. Onlar tərəfindən bu pullar ağıllı şəkildə idarə olunduqca həmin firildaq kapitalistlər sıradan çıxacaqlar. İşləməklə, yalnız və yalnız işləməklə sağlamlıq, var-dövlət, xoşbəxtlik əldə etməyin labüdüyüնü aydın şəkildə anlasaq, o zaman pul daha ağıllı şəkildə işə sərf olunacaq.

Nə üçün işləmək həvəsində olan insan işləməsin və öz gördüyü işin tam dəyərini ala bilməsin? Eynilə bunu işləməyi bacarıb, lakin işləmək istəməyən şəxslərə də aid etmək olar: onlar da cəmiyyətə göstərdiyi xidmətin müqabilində layiq olduğunu almalıdır. Əgər həmin şəxs heç bir iş görməyib, deməli, heç nə də almamalıdır. Onun öz istəyilə qazandığı bircə şeydir: Aclıq. İnsan, gərək, ac qalmamaq hüququna sahib olsun. Hər kəsin layiq olduğundan artığını istəməklə heç bir yerə gedib çıxa bilməyəcəyik – məhz ona görə ki, indiki vəziyyətdə, həqiqətən də, bəziləri layiq olduğundan daha artığını alır.

Bütün insanların bərabər olduğunu israr etməkdən gülünc bir şey yoxdur. Əslində, bunu dilə gətirməklə cəmiyyətə böyük zərbə vururuq. Şübhəsiz ki, bütün insanlar bərabər deyil. İnsanları bərabər olmağa sürüklə-

yən istənilən demokratik konsepsiya sadəcə və sadəcə inkişafa mane olmaq üçün irəli atılan bir addımdır. İnsanların cəmiyyətə etdiyi xidmət heç vaxt bərabər səviyyədə ola bilməz. Büyük istedada sahib olan insanlar azacıq istedada sahib olan insanlardan kifayət qədər azdır. Azacıq istedada sahib insanlar böyük istedada sahib olanları ayağından çəkərək onların irəliləməsinə mane ola bilər. Ancaq bunu etməklə, əslində, həmin insanlar özlərini inkişafdan saxlamış olurlar. Cəmiyyətə liderlik edən və azacıq istedadı olan insanların öz imkanları səviyyəsində çalışaraq yaşamağına imkan yaradınlar məhz böyük qabiliyyət sahibləridir.

“Əmək qabiliyyəti aşağı olan şəxslər” deyə ad qoyan demokratiya konsepsiyasının, əslində, heç bir mənası yoxdur, bu sadəcə cəfəngiyatdır. *Təbiətdə heç vaxt iki şey bir-birinə bənzəyə bilməz. Biz maşınlarımızın hissələrini elə düzəldirik ki, onları bir-birilə əvəz etmək mümkün olsun.* Bütün hissələr kimyəvi analizlərinə qədər, ən yaxşı texniki avadanlığın və ən yaxşı peşəkarların yarada biləcəyi səviyyədə eynidir. Heç bir müqayisə, bir maşın növünü eyni səviyyədə tutuşdurmaq tələb etmir və kənardan belə görünür ki, yan-yana durmuş, bir-birinə çox bənzəyən, istənilən bir hissəsinin çıxarıqlaraq asanlıqla başqa birisinə qoymaqla mümkün olan iki “Ford” maşını eynidir. Lakin heç də belə deyil. Onların hərəsinin yolda özünəməxsus hərəkət göstəriciləri var. Yüzlərlə və hətta bəzi hallarda minlərlə “Ford” maşını sürmiş insanlar söyləyir ki, heç vaxt iki maşın eyni səviyyədə işləmir. Əgər onlar bir saat, ya da bir saatdan az vaxtda təzə maşın sürsələr və sonra bu maşın başqa yeni maşınların


Həyatım və işim

arasına qoyulsə, o birilər də cəmi bir saat ərzində eyni şəraitdə sürülmüş olsalar, bu zaman sürücülər indicə sürdükləri maşını ilk baxışda tanımasalar da, sadəcə həmin maşına əyləşib sürən kimi onu taniyacaqlar.

Buraya kimi ümumi mənada danışmışam. Gəlin indi bir qədər də dəqiq olaq. **İnsan təklif etdiyi xidmət müqabilinə müvafiq səviyyədə yaşamalıdır.** İndi bu məsələ barəsində danışmaq üçün olduqca uyğun vaxtdır. Çünkü son zamanlaradək işçilərin xidmət haqlarının ödənməsi əksər sahibkarların düşündüyü ən axırıcı məsələyə çevrilib. Biz insanların xərclərə və xidmətlərə heç bir önəm vermədiyi bir dövrdə gedirdik. Qaydalar öz-özünə yaranırdı. Belə ki, bir vaxtlar alıcı tacirlə sövdələşməyə girib onun malını alardı, amma artıq vəziyyət dəyişib. İndi tacir özü alıcıya yaxınlaşaraq məhsulu-nu ona təklif edir. Bu, biznes üçün yaxşı bir şey deyil. İnhisarçılıq biznesə zərbə vurur. Yalnız mənfəət güdmək biznes üçün ziyanıdır. Nəyisə əldə etmək üçün çalışmamaq biznesi zəiflədir. Toyuq yem tapmaq üçün torpağı eşələdiyi kimi, biznes də maneələri keçərək istədiyinə nail olmaq üçün çabalayıb vurnuxarsa, möhkəm olar. Hər şey çox asanlıqla əldə olunurdu. Dəyərlər və qiymətlər arasında vicdanlı nisbətin qorunmasını nəzərdə tutan çox mühüm bir prinsip tənəzzülə uğrayırdı. İctimaiyyətin rəyini, istəklərini nəzərə almaq daha elə də vacib sayılmırırdı. Hətta bir çox yerlərdə “rədd ol-sun ictimaiyyət” münasibəti formalaşmışdı. Bu, biznes üçün həddindən artıq böyük bir zərər idi. Bəzi insanlar bu anormal vəziyyəti “inkişaf” adlandıırırdı. Əslində isə, bu, inkişaf deyil, sadəcə heç bir önəmi olmayan “qa-

zanc güdmə" oyunu idi. Pulun dalınca qaćmaq biznes deyil.

Bunun izahı çox asandır. İnsan varlanmaq üçün zehnində ətraflı bir plan qurur və öz tamahkar planına uyaraq daha çox pul qazanmağa elə aludə olur ki, insanlara nə satacağını, onların nə istədiyini belə unudur. Yalnız pul qazanmaq üzərində qurulmuş biznes çox etibarsızdır. Bu, illərlə vaxt aparan qeyri-sabit, təsadüflərdən asılı olan riskli bir işdir. Əsl biznesin vəzifəsi pul və dəllallıq xatirinə deyil, istehlak üçün məhsul istehsal etməkdir. **İstehlak üçün məhsul istehsalı o deməkdir ki, hazırlanmış konkret malın miqdarı çox, qiyməti isə aşağı olmalıdır. Təklif olunan mal və xidmətlər sadəcə istehsalçının deyil, istehlakçının da maraqlarına xidmət etməlidir.** Yalnız və yalnız pul qazanmaq məqsədinə hesablanmış addım, hazır məhsul istehsalçının maraqlarına xidmət etmiş olur.



İnsan təklif etdiyi xidmət müqabilinə müvafiq səviyyədə yaşamalıdır.

İstehsalçının uğurları insanlara göstərdiyi xidmətdən asılıdır. Şəxsi mənafeyini güdərək o, bir müdədət fəaliyyət göstərə bilər. Amma bunu davam etdirərsə, bu, sonda onun iflasına gətirib çıxará. Bir gün insanlar onlara yüksək və keyfiyyətli xidmətin göstərilmədiyini anlayanda istehsalçının aqibəti məlum olacaq. Sürətli yüksəlşər dövründə istehsal sahəsində qarşıya qoynulan ən böyük məqsəd hər şeyin istehsalçının maraql-

Həyatım və işim

“ istehsalçının uğurları insanlara göstərdiyi xidmətdən asılıdır.

larına tabe etdirilməsi idi. İnsanlar bu həqiqəti anladıqları zaman bir çox sahibkar müflisləşməyə başladı. Onlar “tənəzzül dövrü”nə daxil olduqlarını söyləsələr də, əslində, belə deyildi. Onlar sadəcə düşdükləri çıxılmaz vəziyyəti ört-basdır etmək üçün cə-

fəngiyat uydurmağa çalışırdılar. Bu isə heç cür mümkün olan bir şey deyildi. **Pul hərisi olan insan, şübhəsiz ki, heç vaxt onu qazana bilməz. Lakin kimsə düzgünlüyünə inandığı bir işdən zövq alaraq onu həvəslə yerinə yetirirsə, o zaman pul da axmağa başlayacaqdır.**

Pul, göstərdiyin hər hansıa bir xidmətin nəticəsində qazanılır. Şübhəsiz ki, pula sahib olmaq mühüm bir şeydir. Ancaq unutmaq lazım deyil ki, pulun çoxluğu arxa-yınlığa səbəb olmamalı, bizi daha böyük işlər görməyə ruhlandırmalıdır. Mənə görə, bu dünyada heç nə rahat həyat qədər bezdirici ola bilməz. Heç kəsin başını aşağı salıb yaşamağa ixtiyarı yoxdur. Tənbəl adamlara bu cəmiyyətdə yer yoxdur. Pul qazanmağa yönəlmış istənilən layihə hər bir halda işə mane olur və məsələləri bir az da qəlizləşdirir. Axı hər şeyin əndəzəsi, ölçüsü olmalıdır. Hal-hazırkı pul sistemimizin mübadilə əməliyyatları üçün əlverişli baza olması ciddi şübhə doğurur. Bu barədə mən sonrakı bölmələrin birində danışacağam. Hazırkı pul sisteminin mahiyyətinə mənim etiraz etməyimin

əsas məğzi onun lazımsız bir əmtəəyə çevrilməsi və istehsala yardım etmək əvəzinə, əksinə, onu əngəlləməsidir.

Mən sadəlik tərəfdarıyam. **İnsanlarda o qədər az pul var ki, hətta gündəlik tələbat üçün zəruri olan ən sadə şeylər belə qiymət baxımından onlar üçün əlçatılmazdır.** Mən hələ bu məqamda hər bir şəxsin almağa haqqı çatan dəbdəbəli və bahalı əşyaları bir tərəfə qoyuram. Əslində, istehsal edilən hər bir şey görünündündən daha ağır zəhmət hesabına başa gəlir. Geyimiz, qidamız, ev əşyalarımız – hamısı hal-hazırkı vəziyyətdindən çox sadə, eyni zamanda da daha gözəl görkəmdə ola bilər. Keçmiş dövrlərdə insanlar bir məhsulu hansı üsullarla hazırlayıblarsa, o zamandan bəri istehsalçılar yenə də onların yolunu davam etdirirlər.



Pul hərisi olan insan, şübhəsiz ki, heç vaxt onu qazana bilməz. Lakin kimsə düzgünlüyüնə inandığı bir işdən zövq alaraq onu həvəslə yerinə yetirirsə, o zaman pul da axmağa başlayacaqdır.

Mən heç də bu günlə səsləşməyən əcaib üsullardan istifadə etməli olduğumuzu vurğulamaq istəmirəm. Bu na heç ehtiyac da yoxdur. Paltarların heç də başında deşik açılmış torba kimi olması vacib deyil. Bunu düzəltmək asan olsa da, geyinmək rahat deyil. Yorğan üzərin-də dərzilik etməyə o qədər də ehtiyac yoxdur. Əgər biz hindistansayağı yorğan hazırlanması üsuluna keçmiş

Həyatım və işim

olsaydıq, o zaman indiki qədər də çox iş görə bilməzdik. Əsl sadəlik odur ki, istehsal olunmuş məhsul praktik və çox əlverişlidir. Radikal islahatların əsas problemi ondadır ki, insanları müəyyən dizayna malik əmtəələrdən istifadəyə məcbur edirlər. İslahatlar məhz bu tələbdən doğur. Məncə, qadınlar üçün geyim islahatını – söhbət eybəcər görkəmdə olan hazırlı paltarların yayılmasından gedir – özü ilə bərabər başqalarının da sadə görürməyini istəyən sadə qadınlar aparmalıdır. Fikrimcə, bunun özü də mübahisəli fikirdir. Əvvəlcə sənə yaraşan və işinə yarayan bir əşyadan başlamalı, sonra tamamilə yararsız olan hissələri çıxartmaq üçün müəyyən yollar axtarmalısan. Bu hər şeyə – ayaqqabıya, paltara, evə, dəzgaha, dəmiryoluna, gəmiyə, təyyarəyə şamil edilə bilər. Lazımsız hissələri çıxarıb atdıqca və lazımlı olan hissələri sadələşdirikcə biz həm də məhsulun maya dəyərini aşağı salmış oluruq. Bu, sadə məntiqdir. Lakin sadə göründüyü qədər də paradoksaldır. Əslində, bu sadə proses əşyanı sadələşdirmək əvəzinə, istehsalın ucuz başa gəlməsindən başlamalıdır. Başlanğıç məhsul-la olmalıdır. Əvvəlcə öyrənməliyik ki, bu bizim istədiyimiz kimidir, yoxsa istehsalçının tələblərini ən yüksək səviyyədə ödəyir. Sonra da öyrənməliyik ki, burada istifadə olunan materiallar yüksək keyfiyyətdədir, yoxsa sadəcə çox bahadır. Daha sonra isə öyrənməliyik ki, onun mürəkkəbliyini və artıq çekisini aradan qaldırmaq olar mı? Və sairə və sairə.

Faytonçunun başına taxdiği papaqdakı nişanla müqayısedə başqa hansısa bir əşyanın artıq hissələr hesabına əlavə çəkiyə malik olmasından mənasız bir şey

yoxdur. Bu nişan sayesində faytonçu öz papağını tanıya bilirsə, deməli, o, müəyyən mənada bir işə də yarayır. Hərçənd artıq çəkinin sadəcə əlavə enerji itkisinə səbəb olduğu düşünülür. Heç cürə təsəvvürümə gətirə bilmirəm ki, artıq çəkinin maşına əlavə güc verdiyini bildirən yanlış fikir necə yaranıb. Qaldırıcı kranlarda çəkinin çox olmasının müəyyən bir əhəmiyyəti var. Lakin nəyisə vurmaq fikrində deyiliksə, əlavə yük gəzdirməyin nə mənası var? Nəyə görə daşınmada istifadə olunan hansısa bir maşın həddindən artıq çəkiyə malikdir? Niyə həmin bu ağırlıq maşının daşıya biləcəyi yüksək əlavə olunmasın. Kök insanlar ariq insanlar kimi qaca bilmirlər, amma biz əksər nəqliyyat vasitələrini artıq çəki ilə yükləyirik, sanki bu ölü ağırlıq maşına əlavə sürət verəcəkmiş. **Yük maşınlarının artıq çəkisi yoxsulluğun artmasına səbəb olur.** Nə vaxtsa bir gün biz artıq çəkini necə azaltmaq lazımlığı olduğunu kəşf edəcəyik. Məsələn, götürək elə taxtanı. Taxta müəyyən məqsədlər üçün tətbiqinə görə indi ən yaxşı material hesab olunur, amma bununla belə taxta həddindən artıq lazımsız məsrəflərə səbəb olur. Hər "Ford" maşınınında istifadə olunan taxtada 13 litr su var. Bunu münasib şəkildə həll etməyin başqa yolları olmalıdır. Yəqin ki, eyni gücü və elastikliyi lazımsız çəkini özü ilə sürüyüb atmadan da ala bilmək üçün hansısa metod olmalıdır. Və beləcə, minlərlə prosesdən keçməlidir.

Fermer gündəlik işini həddindən artıq çətinə salır. İnanıram ki, orta səviyyəli bir fermerin sərf etdiyi enerjinin cəmi beş faizi real faydalı işə çevrilir. Kimsə nə vaxtsa bir zavod düzəldibsə, məsələn, deyək ki, orta səviyy-

Həyatım və işim

yəli hansısa bir fermanın ehtiyaclarını qarşılıyib, o zaman həmin yer orada çalışan insanlarla dolub daşacaq. Avropada ən pis vəziyyətdə olan zavod, çətin ki, hansısa bir ferma anbarı kimi olsun. Enerji mümkün olan son həddinə qədər istifadə olunur. Burada hər şey əllə görülür və təəssüf ki, məsələnin ağıllı məntiqə əsaslanan

**Yük maşınlarının artıq
çəkisi yoxsulluğun
artmasına səbəb olur.**

həlli üçün çox nadir hallarda fikir irəli sürürlür. Öz gündəlik işlərini görən fermer dəfələrlə sinq-salxaq nərdivanla çıxıbdüşür. O, bir balaca xərc çəkib suyu boru ilə gətirmək əvəzinə, illərlə onu özü əlində daşıyır. Görüləcək iş çox olanda onun bütün fikri-zikri sadəcə və sadəcə əlavə işçilər tutmaq

olur. O, işin təkmilləşdirilməsinə pul qoymağın artıq xərc kimi baxır. Ən ucuz qiymətə olan ferma məhsulları, əslində, olduqlarından çox baha olurlar. Ən yüksək dərəcədə olan ferma gəlirləri, əslində, olduqlarından qat-qat aşağıdır. İşin mahiyətinin düzgün anlaşılmaması, onun səmərəsiz təşkilinin nəticəsidir ki, fermada istehsal olunan məhsulların qiyməti yüksək, gəlirlər isə aşağıdır.

Diəborndakı öz şəxsi fermamda biz hər şeyi texnikanın köməyilə edirik. Bir çox lazımsız məsrəfləri aradan qaldırmışıq, amma hələ də tam qənaətə nail olmamışıq. Əslində, işlərimizi daha səmərəli qurmaq üçün bu 5-10 il ərzində davamlı və keyfiyyətli tədqiqat işləri aparmaq əvəzinə, bu məsələyə etinasız yanaşmış və yerimizdə sakitcə oturmuşuq. Gördüyüümüz işlərdən daha çox gö-

rülməmiş işlərimiz qalıb. Bununla belə əkdiyimiz taxılın dəyərindən asılı olmayıaraq, hələ indiyə qədər heç vaxt gəlirimiz belə zəif olmayıb. Biz fermer deyilik, biz fermada fəaliyyət göstərən sənayeçilərik. Fermer özünü sənayeçi hesab edəndə həm material, həm də işçi baxımdan necə israfçılığa yol verdiyini başa düşür. Bu zaman biz ferma məhsullarını hər kəsə yetəcək qədər çox ucuz qiymətə təklif edirik. Gəlirlər elə səviyyəyə qalxır ki, hər kəs fermer fəaliyyətinə digər sənət sahələri arasında ən az riskli və ən çox gəlirlili sahə kimi baxır. Bir çoxları fermer təsərrüfatını gəlirsiz sahə hesab edir. Səbəb isə onların işlərin gedişini düzgün anlamamaları, əsl işin nə demək olduğunu, onu yerinə yetirməyin ən yaxşı yollarını bilməmələri olduğunu söyləyirlər. Heç bir sahə fermerlik qədər gəlirlili ola bilməz. Fermer öz ulu babalarının qoyduğu yolla gedir və bəxtəbəxt çalışır. O, məhsulu necə qənaətlə istehsal etmək və necə satmaq lazımlığını bilmir. **Nə istehsaldan, nə də satışdan heç bir anlayışı olmayan istehsalçı biznesdə çox qala bilməz.** Fermerin öz işini uzun illər davam etdirməsi fermer fəaliyyətinin necə yüksək gəlirlili bir sahə olduğunu göstərir. Zavodda, yaxud da fermada ucuz qiymətli, böyük miqdarda məhsulun əldə edilməsi yolu və ucuz qiymətli, böyük miqdarda məhsulun hamı üçün əlçatan olması sadə bir işdir. Problem isə ondan ibarətdir ki, insanlar ən sadə məsələləri belə qəlizləşdirməyə meyil edirlər. Məsələn, götürək elə **təkmilləşdirməni.**